

# KÄRCHER

## LMO 36-40 akkumulyatoru













**Register  
your product**  
[www.kaercher.com/welcome](http://www.kaercher.com/welcome)









# EAC












59694680 (07/21)

**A**









## Mündəricat

Təhlükəsizlik təlimatları .....	7
Nəzərdə tutulan istifadə .....	8
Ətraf mühitin mühafizəsi .....	8
Aksessuar və ehtiyat hissələri .....	8
Çatdırılma komplekti .....	9
Təhlükəsizlik cihazları .....	9
Cihazın təsviri .....	9
İstismara verilmə .....	9
İstismar .....	10
Daşınma .....	10
Saxlama .....	10
Qulluq və texniki baxış .....	10
Xətalar zamanı kömək .....	11
Texniki xüsusiyyətlər .....	11
Zəmanet .....	11
Al uyğunluq bayannaməsi .....	12

## Təhlükəsizlik təlimatları

 Cihazı ilk dəfə istismar etməzdən əvvəl bu təhlükəsizlik təlimatlarını, həqiqi istismar təlimatlarını, akkumulyator ilə birlikdə verilən təhlükəsizlik təlimatlarını və akkumulyator/ standart yükləmə cihazı üçün verilən həqiqi istismar təlimatlarını oxuyun. Buna müvafiq olaraq hərəkət edin. Daha sonra istifadə və ya cihazın sonrakı sahibləri üçün əməliyyat kitabçalarını saxlayın. Əməliyyat təlimatındaki məlumatlarla yanaşı ümumi təhlükəsizlik və qəzalardan qarşısının alınması qaydalarına riayət etməlisiniz.

### Təhlükə səviyyələri

#### △ TƏHLÜKƏ

- Ağır bədən xəsərəti və ya ölümle nəticələnən büləvəsiti təhlükə haqqında bildiris.

#### △ XƏBƏRDARLIQ

- Ağır bədən xəsərəti və ya ölümle nəticələnə biləcək təhlükeli vəziyyət haqqında bildiris.

#### △ EHTİYAT

- Yüngül yaralanmalara səbəb ola biləcək təhlükeli vəziyyət haqqında bildiris.

#### △ DİQQƏT

- Maddi ziyanə səbəb ola biləcək təhlükeli vəziyyət haqqında bildiris.

### Ümumi təhlükəsizlik məlumatları

**△ TƏHLÜKƏ** • Cihaz hissəcikləri tulladiğina görə əller və ayaqlar amputasiya edile, ölüm və ciddi fiziki xəsərətlərə səbəb ola bilər. • Konsentrasiya olmadan işleyərkən ciddi zədələr. Narkotik vasitə, alkogol və ya derman gebul etdiyiniz halda və ya yorğun olduğunuz halda cihazı istifadə etmeyin.

**△ XƏBƏRDARLIQ** • Bu təlimatlarla tanış olmayan insanlar bu cihazı işlətməlidirlər. Yerli qaydalar istifadəçi yaş həddini məhdudlaşdırıb bilər. • Uşaqların cihazla oynamadıqlarından əmin olun. • Uşaqların cihaz ilə oynamamasına icazə verilmir. • Cihazı yalnız bu əməliyyat təlimatında göstərilən akkumulyator ilə istifadə edin. Akkumulyator ilə işleyən cihazlardan istifadə edərək, şəxsi zədələnmə, yanğın və akkumulyatorun sizməsi riskini azaltmaq üçün əsas təhlükəsizlik tədbirlərinə əməl edin. • Cihazla işleyərkən uzun, qalın şalvar, uzun qollu geyim və

sürüşməyən çəkmələr geyin. Ayaqyalın işləməyin. Səndəl və ya şort geyinməyin. Geniş geyim və ya ipləri ve bağları olan geyimlərdən çəkinin. • Yan qoruması olan qoruyucu və ya təhlükəsizlik eynəyi taxın. • Cihazı həmişə meyilli vəziyyətdə istifadə edin. Yamaclarla işleyərkən cihazı yuxarı və aşağı hərəkət etdirərək ciddi yaralanma riski. • Qaçmayıñ, cihazla işleyərən ancaq gəzin. Xüsusilə yamaclarla işleyərən möhkəm, əmin şəkildə dayandığınızdan və tarazlığınıza qoruduğunuzdan əmin olun. • Sürüşmədən qəza riski. Cihazı yamacda, xəndəyin, dik yamacın və ya sahilin kənarında istifadə etməyin.

**△ EHTİYAT** • İdarəetmə və cihazın düzgün istifadəsi ilə tanış olun.

### İş yeri təhlükəsizliyi

**△ TƏHLÜKƏ** • Kəsmə bıçağı tərefindən cismilər tullanın və ya naqıl və ya şnur kəsici aletə iləşidiyi zaman ciddi xəsərət. İstifadədən əvvəl iş sahəsinə diqqətə yoxlayın və daş, çubuq, metal, məftil, sümük və ya oyunaq kimi eşyalardan təmizləyin. • İnsanlar, xüsusilə uşaqlar və ya heyvanlar 15 m radiusda olduqda cihaz heç bir halda istifadə etməyin, çünki kəsici bıçaqlardan cismilərin sıçraması riski var.

• Partlamla təhlükəsi. Cihaz toz, qaz və ya dumanları alovlandırma bilən qişılıcımlar yaradır. Cihazı yanıcı mayeklärin, qazların və ya tozun olduğu partlayıcı bir mühitdə işlətməyin. • Uşaqlar ilə ciddi qəzələr. Uşaqlarda cihaz və onurla iş maraq yarada bilər. Uşaqlarda diqqət edin, çünki onlar son dəfə gördükünüz yerlərdə olmağı bilərlər.

**△ XƏBƏRDARLIQ** • Cihazı nəm ot və ya yağış altında işlətməyin. • İldirim vurması riski olduqda cihazı istifadə etməyin. • Həmişə gün işiçində və ya yaxşı səni işqılındırma olduqda kəsimi yerinə yetirin.

• Uşaqları biçin sahəsindən uzaqlaşdırın və operatordan başqa bir yetişkin bir insanın nəzarətində saxlayın; ariy olun və uşaq biçin sahəsinə daxil olarsa cihazı söndürün. • Kor küncilər, kollarla, ağaclarla və ya görünüşünüzə mane ola biləcək eşyalara yaxınlaşarkən ehtiyati olun.

**△ DİQQƏT** • Cihazın operatoru başqa insanlara və ya onların əmlakları ilə bağlı qəzələrə cavabdehdir.

### Təhlükəsiz əməliyyat

**△ TƏHLÜKƏ** • Cihazın hər istifadəsindən əvvəl bıçağın, biçaq bolitarının və biçaq hissəsinin aşınmadığına və ya zədələnmediyinə əmin olun. • Yandırma / söndürme düyməsini heç vaxt yanılı vəziyyətdə kilildəməyin, bu olduqda təhlükəlidir.

• Cihazı yalnız tamamilə zəruri olduqda geri çekin. Cihazı divardan və ya maneədən uzaqlaşdırmanız lazımdırsa, cihaza işləməmək və ya cihazla ayağınızın üstündən keçməmək üçün ilk önce aşağıya baxın. • Açıq biçaqla təmasdan və ya sıçrayan cismilərdən yaranan risk. Mühərriki işə salarken və ya mühərrik işleyərkən cihazı öymeyin. Öymek qəçinilməzdərsə, məsələn başlamadan asanlaşdırılması üçün cihazın ön hissəsinə 5 sm qaldırmag olar. Bunu etmək üçün əl tutacağınızı diqqətən aşağı basın. Biçme prosesinə başlamazdan əvvəl cihazı normal iş vəziyyətinə getirməlisiniz (dörd tekeri də yerde). • Cərəyan keçirən kabelə temasda olan biçaqlar cihazın açıq metal hissələrinə elektrik keçirə və elektrik vurmasına səbəb ola bilər.

- ⚠ XƏBƏRDARLIQ** • Cihazın bıçaqları itidir. Vintləri quraşdırarkən, dəyişdirərkən, temizleyərkən və ya onların oturmasını yoxlayaraq möhkəm qoruyucu əlcəklərdən istifadə edin və diqqəti olun. • Tarazlığı qorumaq üçün aşınmış və ya zədəlenmiş hissələr dəst şəklində dəyişdirin. • Boltların, qaykların və vintlərin düzgün şəkildə sixildiyini mütəmadi olaraq yoxlayaraq qırğın şəkildə təhlükəsiz vəziyyətdə olmasına təmin edin.
- Cihazı işlətmədən əvvəl aşınmış və ya zədəlenmiş hissələri dəyişdirin. • Əl tutacağının üzərindəki yandırma / səndürme açarı düzgün yandırıb və ya söndürmürse, o zaman cihazı heç vaxt işlətmeyin.
  - Cihaza zor güc fətbib etmeyin. • Cihazı biçin sahəsinə və sahəsindən apararkən və ya cihazı biçin sahəsindən başqa yere eyib aparəkən bıçaqları saxlamaq üçün mühərriki dayandırın. • Çinqılı səthlərə keçmədən əvvəl biçağı dayandırın. • Cihazı heç vaxt qüsürü təhlükəsizlik cihazları ilə və ya deflektor və / və ya ot torbası kimi təhlükəsizlik cihazları olmadan istifadə etmeyin. • Əllərinizi və ya ayaqlarınızı fırlanmış hissələrdən və ya onların altında uzaq tutun.

Təlimatlara uyğun olaraq mühərriki yandırın. • Cihazı heç vaxt mühərriki işlek vəziyyətdə qaldırmayı və daşmayı. • Düz olmayan ərazi sürüşmə və qəza riskini artırır. Cuxurlardan, şirimplardan, çöküntülərdən, daşlardan və ya digər gizli eşyalardan çəkinin. • Cihazı yalnız cihaz tutacağının arxasındaki təhlükəsiz yerde olduğunu zaman işə salın.

- Dörd təkər de yere dəyənməlidir.
- Biçilən ot boşaltma borusu açıq deyil, ot torbası və ya boşaltma borusunun qapağı ilə bağlıdır.
- Bütün şəxslərin əllerini və ayaqlarını kəsmə korpusundan uzaq tutun.
- Mühərriki söndürün və təhlükəsizlik açarını çıxarin. Bütün hərəkəti hissələrin tamamilə dayandığından əmin olun:
- Cihazı nəzarətsiz buraxan, o cümlədən qırıntıları boşaldan zaman həmişə.
- Tixanma aradan qaldırılmışdan və ya çıxış yerini temizləmədən əvvəl.
- Cihazı yoxlamadan, təmizləmədən və ya işlətmədən əvvəl.
- Yad bir cism tərəfindən tutulduğundan sonra. Əvvəlcə cihazın zədəlenmeməsini yoxlayın və cihazı yeniden işə salmadan əvvəl təmir edin.
- Ot torbasını çıxartmadan və ya ot boşaltma borusunun qapağını açmadan.
- Cihaz abnormal şəkilde titrəməyə başlaqdıqda. Cihazı dərhal yoxlayın:
  - Boş hissələrde. Lazım gelərsə, boş yerləri sıixin.
  - Zədəlenmələr, xüsusi bıçaq üzərində.
 Zədəlenmiş hissələri təmir edin və ya dəyişdirin.

**⚠ EHTİYAT** • Ot səbətininin çox istifadə edilib edilmədiyiన mütəmadi olaraq yoxlayın.

**DİQQƏT** • Tutacağı quraşdırarkən və ya qatlayarken mühərrik nazəret kabelinin heç vaxt sixilmədiyindən və zədəlenmədiyindən əmin olun.

### Digər risklər

### ⚠ XƏBƏRDARLIQ

- Cihaz təyin olunmuş qaydada istifadə olunsa belə, müyyəyen diger risklər mövcuddur. Cihazı istifadə edərək aşağıdakı təhlükələr yaranı bilər:
- Titrəmə yaralanmaya səbəb ola bilər. Hər iş üçün uyğun alətlərdən istifadə edin, təqdim olunan

tutacaqlardan istifadə edin və iş saatlarını və təsir müddətini məhdudlaşdırın.

- Səs eşitmə qabiliyyətinize zərər verə bilər. Qulaq qorunması geyinin və təsir müddətini məhdudlaşdırın.
- Bıçaqlar ilə temasdan yarananlar məhdudlaşdırın.
- Sığrayan əşyalardan yarananlar məhdudlaşdırın.

### Risk azaldılması

### ⚠ EHTİYAT

• Cihazın uzun müddət istifadəsi titrəmə ilə əlaqədər olaraq əllərdə qan dövranı pozğunluqlarına səbəb olabilir. Ümumiyyətlə etibarlı bir istifadə müddəti müeyyen etmək olmaz, çünki təsir bir neçə amildən asılıdır:

- **Zəif** qan dövrəninə fərdi meyl (tez-tez soyulan barmaglar, barmağların qarışqlanması)
- **Ətraf** mühitin aşağı temperaturu. Əllərinizi qorumaq üçün isti əlçek geyin.
- Möhək tutma səbəbindən çətinləşmiş qan dövrəni.
- **Fasilesiz** iş, fasilesi işdən daha zərərlidir. Cihazı müntəzəm və uzun müddət istifadə edirsinizsə və bamaqlarının soyuması, qarışqlanması kimi təkrarlanan simptomlarda qarşılaşırsınızsa, həkimə müraciət etmelisiniz.

### Nəzərdə tutulan istifadə

### ⚠ TƏHLÜKƏ

#### Nəzərdə tutulmayan istifadə

Kəsiklər səbəbindən hayatı təhlükə

Cihazı yalnız təyinatına uyğun istifadə edin.

- Ot biçəni yalnız xüsusi məişət təsərrüfatı üçün istifadə edin.

- Cihaz yalnız açıq havada istifadə üçün nəzərdə tutulub.
- Cihaz məişət cəmənliliklərini biçmək üçün nəzərdə tutulub.
- Cihaz manual olaraq itələmək üçün nəzərdə tutulub. Cihaz dərtilməlidir.
- Cihaza minmək olmaz.

Başqa her hansı bir istifadə qadağandır. Operator yanlış istifadə nəticəsində yaranan ziyanə görə məsuliyyət daşıyır.

### Ətraf mühitin mühafizəsi

Qablaşdırma materialları yenidən emal olunandır.

 Qablaşdırmanın ətraf mühita uyğun şəkildə utilizasiya edin.

 Elektrik və elektron cihazlar tez-tez düzgün işləməməsi və ya utilizasiyası halında insan sağlığından təhlükələr yaranıb.

 İşləməməsi və ya utilizasiyası halında insan sağlığından təhlükələr yaranıb.

 İngredientler haqqında məlumat (REACH) İngredientler haqqında cari məlumatlara aşağıdakı linkdən baxmaq olar: [www.kaercher.de/REACH](http://www.kaercher.de/REACH)

### Aksesuar və ehtiyat hissələri

Yalnız orijinal aksesuar və orijinal ehtiyat hissələrindən istifadə edin, onlar cihazın təhlükəsiz və problemsiz işləməsini təmin edir.

## Catdırılma komplekti

Cihazın catdırılma komplekti qablaşdırma üzərində göstərilir. Paketdən çıxaran zamanı içindiklərin tamlığını yoxlayın. Aksesuarları catışmayanda və ya daşınma zamanı zədələnmə baş verərsə, zəhmət olmama dilerinizə müraciət edin.

## Təhlükəsizlik cihazları

### Cihazdakı işarələr



Bütün xəberdərliliklər və təhlükəsizlik təlimatlarına əməl edin. Məhsulu istifadə etməzdən əvvəl bütün təlimatları oxuyun və anlayın.



Sıçrayan və ya uçan obyektləre diqqət yetirin.



Ətrafdakıları, xüsusilə uşaqları və ev heyvanlarını iş yerindən ən azı 15 m məsafədə saxlayın.



İti bıçaqlara diqqət yetirin. Bıçaqlar mühərrik səndükədən sonra fırınmağa davam edir.



Təmirdən əvvəl təhlükəsizlik aclarını çıxarin.



İşləyərkən uyğun göz və qulaq qorunması istifadə edin.



Dik yamaclarda istifadə etməyin.



Cihazı yağlı və ya nemli şəraitdə qoymayın.



### Həddindən artıq yüklənmədən qorunma

Cihaz həddindən artıq yüklənmədən qorunma ilə təchiz edilmişdir. Həddindən artıq yüklənmə aşkar edilərsə, cihaz avtomatik olaraq söñür.

## Cihazın təsviri

Bu əməliyyat təlimatında avadanlıq maksimal təminatlı formada təsvir edilmişdir. Modeldən asılı olaraq, catdırılma komplektində fərqlər olur (qablaşdırırmaya baxın).

Təsvirlər üçün qrafiklər olan səhifəyə baxın.

### TəsvirA

- ① Ön təkər
- ② Kəsmə hündürlüyü tənzimləmə qolu
- ③ Akkumlyator qapağı
- ④ İdentifikasiya lövhəsi
- ⑤ Akkumlyatorun kiliidini açmaq
- ⑥ Teleskopik tutacaq
- ⑦ Ot səbətinin səviyyə göstəricisi

- ⑧ Başlat düyməsi
- ⑨ Yandırma / Söndürmə açası
- ⑩ Mühərrik nəzarət kabeli
- ⑪ Tutacaq kiliidi
- ⑫ Ot səbəti
- ⑬ Tez bağlanması
- ⑭ Arxa təkər
- ⑮ Müvəffəq əlavəsi
- ⑯ \*Yükləmə cihazı
- ⑰ \*Akkumulyator kartrici
- ⑲ Təhlükəsizlik açası

\*istəyə görə

### Akkumulyator kartrici

Cihaz Kärcher Battery Power 36 V Akkumulyator ilə istifadə oluna bilər.

## İstismara verilme

### Tutacağı tənzimləyin

1. Teleskopik tutacağı yerine oturana qədər aşağıya qatlayın.

#### TəsvirB

2. Tutacaq kiliidlərini açın.

#### TəsvirC

3. Teleskopik tutacağı tam çəkin.

4. Tutacaq kiliidlərini bağlayın.

#### Qeyd

Cihaz yalnız teleskopik tutacaq tam çəkilən zaman və tutacaq kiliidləri bağlı olduğda işləyir.

5. Lazım gelərsə, tutacağın meyl etmə bucağını tənzimləyin.

a. Hər iki tez kiliidi boşaldın.

#### TəsvirD

b. Meyl etmə bucağını seçin.

c. Tez kilileyicini bağlayın.

### Mülçləmə əlavəsinə quraşdırın

Mülçləmə əlavəsi, ot qırıntıları qazan üzərində qalmalı olduğda istifadə olunur.

1. Boşaltma borusunun qapağını açın.

#### TəsvirE

2. Mülçləmə əlavəsinə boşaltma borusuna daxil edin.

3. Boşaltma borusunun qapağını bağlayın.

### Ot səbətinə quraşdırın

Ot səbəti istifadə qırıntıların utilizasiya olunması üçün toplanacağı zaman istifadə olunur.

1. Boşaltma borusunun qapağını açın.

#### TəsvirF

2. Mülçləmə əlavəsinə çıxarin.

3. Ot torbasını boşaltma borusuna quraşdırın. Boşaltma kanalı qapağının ot qutusunu bağladığına əmin olun.

#### TəsvirG

### Akkumulyator kartricinin quraşdırılması

1. Akkumulyatorun qapısını açın.

#### TəsvirH

2. Akkumulyatoru səs edərək yerinə oturana qədər cihazın giriş hissəsinə itəleyin.

3. Təhlükəsizlik aclarını daxil edin.

4. Akkumulyatorun qapağını bağlayın.

## İstismar

### Ot biçen ile işləmə haqqında ümumi məlumat

Akkumulyatorun işləmə ömrü bir neçə amıldan asılıdır:

- Otun olduğu vəziyyət, uzunluğu və sıxlığından
- Müəyyən olunmuş kəsmə hündürlüyündən

Otur xüsusiyyətinə görə 5 Ah tutumlu akkumulyator ilə maksimum performans sahəsi: təq. 550 m<sup>2</sup>.

Bıçma prosesinin nəticəsi aşağıdakı kimi optimallaşdırılara biler:

- Ot hündürlüğünü maksimum üçdə birini kəsin.
- Hündür otları kesərkən maşını itələmə sürenizi azaldın.

#### Qeyd

Yəş otu bıçmayıñ. Yaş ot biçənin altına yapışır və otun ot səbətinə düzgün toplanmasına və ya bıçılmış otun tullanması prosesinə mane olur.

### Otu bıçın

## △ XƏBƏRDARLIQ

### Ot biçən maşını işləyərkən qaldırmaq və ya əymək

Kesik zədələnmələri

Akkumulyatorlu ot biçən maşının bıçağı, hərəkət etdiyi yerdə texminən paralel olaraq fırlanır. Bıçın zamanı dörd təkarin hamisiniñ yerde olduğundan əmin olun.

1. Ot torbası və ya mulqlama eləvəsinə uyğunlaşdırın (bax Fəsil İstismara verilme).
2. Kəsmə hündürlüğünü tənzimləmə qolu ilə kəsmə hündürlüğünü təyin edin.

#### Təsvir

Kəsmə hündürlüyü otun cari vəziyyətindən, uzunluğundan və sıxlığından asılıdır (bax Fəsil *Ot biçən ilə işləmə haqqında ümumi məlumat*).

#### Təsvir

3. Başlat düymesini və Yandırma / Söndürmə düymesini basın.

#### TəsvirK

Cihaz işe düşür.

4. Başlat düymesini buraxın və Yandırma / Söndürmə düymesini basıb saxlayın.

Ot torbasından istifadə edərkən mütəmadi olaraq onu boşaldın, eks halda boşaltma borusu ot qırıntıları ilə tixana biler (bax Fəsil *Ot səbətini boşaldın*).

### Kənar sahəni bıçın

Cihaz ayrıca divar boyu kimi kənarları kəsmək üçün de istifadə edile bilər.

1. Ot biçen maşını divara yaxınlaşdırın.

#### TəsvirL

Yandırıcı hissə otların kəsmə sahəsinə dərtılmasını təmin edir.

#### TəsvirM

### İstifadəni tamamlı

1. Yandırma / söndürmə düymesini buraxın.

#### TəsvirN

Mühərrik dayanır.

### Akkumulyator kartricinin çıxarılması

1. Akkumulyatorun qapısını açın.

#### TəsvirO

2. Tehlikəsizlik açığını çıxarın.
3. Akkumulyatorun kılıdını açma düymesinə basın.
4. Akkumulyatoru çıxarın.
5. Akkumulyatorun qapağını bağlayın.

## Ot səbətini boşaldın

Ot səbəti dolduqda, ot səbətinin səviyyəsi göstəricisinin səbətin qapağını kildidilər. Bu vəziyyətdə ot səbətini boşaldın.

1. Boşaltma borusu qapağını qaldırın.

#### TəsvirP

2. Ot səbətini çıxarıın.

Ot səbətinin çıxararken mühərrik nəzərət kabelinin kabel saxlayıcısında qaldığından əmin olun.

3. Ot səbətini boşaldın.

### Daşınma

## △ XƏBƏRDARLIQ

### İti bıçaq

Kesik zədələnmələri

Cihazı qatlavarken və ya qaldırarkən diqqəti olun.

Bütün bədən hissələrini bıçaqdan uzaq tutun.

1. Cihazı söndürmə (bax Fəsil *İstifadəni tamamlı*).

2. Bıçaq fırlanmasının dayandığından əmin olun.

3. Cihazı soyudun.

4. Tehlikəsizlik açığını çıxarın (bax Fəsil *Akkumulyator kartricinin çıxarılması*).

5. Akkumulyatoru çıxarın.

6. Nəqliyyat vasitələrində daşınma zamanı cihazın sürüşməyəcəyinə və əyilməyəcəyinə əmin olun.

### Saxlama

Cihazı her bir saxlamazdan əvvəl təmizleyin (bax Fəsil *Cihazın təmizlənməsi*).

1. Tehlikəsizlik açığını çıxarın.

2. Akkumulyatoru çıxarın (bax fəsil *Akkumulyator kartricinin çıxarılması*).

3. Tutacaq kılıdlarını açın.

#### TəsvirQ

4. Teleskopik tutacağı tam itəleyin.

5. Tutacaq kılıdlarını bağlayın.

6. Sürüetli kılıdləməni boşaldın və tutacağı qatlayın.

#### TəsvirR

7. Ot səbətini tutacağa və cihaza yerləşdirin.

#### TəsvirS

8. Cihazı quru və yaxşı havalandırılan yerde saxlayın. Bağda istifadə olunan kimyevi maddələr və buzdan təmizləyin duz kimi aşındırıcı maddələrdən uzaq durun. Cihazı açıq havada saxlamayın.

### Qulluq və texniki baxış

## △ XƏBƏRDARLIQ

### İti bıçaq

Kesik zədələnmələri

Cihazı qatlavarken və ya qaldırarkən diqqəti olun.

Bütün bədən hissələrini bıçaqdan uzaq tutun.

### Cihazın təmizlənməsi

1. Tehlikəsizlik açığını çıxarın.

2. Akkumulyatoru çıxarın (bax fəsil *Akkumulyator kartricinin çıxarılması*).

3. Her istifadədən sonra cihazın səthini yumşaq, quru bir parça və ya firça ilə təmizləyin.

#### TəsvirT

Bıçağı uzun müddət saxlamadan əvvəl təmizleyin.

4. Cihazı yan tərəfə qatlayın.

#### TəsvirU

5. Bıçağı və cihazın alt hissəsinə bir firça ilə təmizləyin.

#### TəsvirV

## Tixanmaları aradan qaldırın

### △ XƏBƏRDARLIQ

#### Tixanmaları aradan qaldırın

Kəsici biçaqlardan və ya iti kənarları olan cisimlərdən keşmə zədələnmələri

Tixanmamı yoxlayarkən və ya təmizləyərkən qoruyucu elcək geyin.

- Cihazı söndürün və biçaq dayanana qədər gözləyin.
- Təhlükəsizlik açarını çıxarin.
- Akkumulyatoru çıxarın (bax Fəsil Akkumulyator karticinin çıxarılması).
- Ot səbətinin çıxarın və tixanma olub olmadığını yoxlayın. Zəruri hallarda tixanmaları aradan qaldırın.
- Boşaltma borusunun tixanib tixanmadığını yoxlayın. Zəruri hallarda tixanmaları aradan qaldırın.
- Cihazı yan tərəfə qatlayın.
- Cihazın alt hissəsində və biçada tixanma olub olmadığını yoxlayın. Biçaq proses zamanı hərəkət edə biləcəyi üçün tixanmaları diqqətlə təmizləyin.

#### Bıçağı dəyişdirin

- Təhlükəsizlik açarını çıxarin.
- Akkumulyatoru çıxarın (bax Fəsil Akkumulyator karticinin çıxarılması).
- Cihazın altını təmizləyin (bax Fəsil Cihazın temizlənməsi).
- Biçağı fiksasiya edərək vinti açın.

#### TəsvirW

- Biçağı çıxarın və utilizasiya edin.

#### TəsvirX

- Yeni biçağı tutucağın içini daxil edin.

#### TəsvirY

- Biçağı fiksasiya edərək vinti bərkidin.

#### TəsvirZ

## Xətalar zamanı kömək

Xətalar tez-tez sadə səbəblərdən qaynaqlanır və aşağıdakı icmalin köməyi ile özünüz aradan qaldırı bilərsiniz. Hər hansı bir anlaşılmazlıq yaranarsa və ya və ya burada qeyd olunmayan xətalar halında, zəhmət olmasa selahiyetli müştəri xidmətinə müraciət edin.

#### Cihaz sönrə

Cihazın həddindən artıq yüklenmədən qorunması aktivləşdi.

- Yandırma / söndürmə düyməsini buraxın.
- Başlat düymesini və Yandırma / Söndürmə düymesini basın.

Akkumulyatorun həddindən artıq qızmadan qorunması aktivləşdi.

- Akkumulyatorun temperaturu normal həddə çatana qədər gözləyin.
- Cihazı işe salmaq mümkün deyilsə, akkumulyatoru doldurun.

## Texniki xüsusiyyətlər

LMO 36-40

#### Cihazın güc məlumatları

Nominal gərginlik	V	36
Kəsiyin eni	cm	40
Kəsiyin hündürlüyü	mm	20-70
Ot səbətinin həcmi	l	50
Boş transmissiya	/min	3550 ± 10%

#### EN 60335-2-77 uyğun olaraq müəyyən edilmiş dəyərlər

Səs təzyiqinin səviyyəsi $L_{pA}$	dB(A)	80,1
Qeyri-müəyyənlik $K_{pA}$	dB(A)	2,5
Səs gücü səviyyəsi $L_{WA}$ + qeyri müəyyənlik $K_{WA}$	dB(A)	94
Əl və qolun titrəmə dəyəri, sağ tutacaq	m/s <sup>2</sup>	1,5
Əl və qolun titrəmə dəyəri, sol tutacaq	m/s <sup>2</sup>	1,2
Qeyri-müəyyənlik K	m/s <sup>2</sup>	1,5

#### Kütələ və çəki

Uzunluq x En x Hündürlük	mm	1300 x 433 x 995
Çəki (akkumlyatorsuz)	kg	18,5

Texniki dəyişikliklərə tabedir.

## Zəmanət

Cavabdeh satış şirkətimiz tərefindən verilən zəmanət şərtləri har olkədə güvvədədir. Əger istehsalçı və ya materialdan qaynaqlanan səbəbdən cihazınızda problem yaranarsa, zəmanət müddəti ərzində cihazınızdakı çatışmazlıqları ödənişsiz olaraq aradan qaldıracaq. Zəmanət tələb olunduğunda satıcıya və ya ən yaxın selahiyetli müştəri xidmət mərkəzinə müraciət edin və satın alma qəbzinə təqdim edin.  
(Ünvan üçün arxa səfiyəyə baxın.)

## Aİ uyğunluq bəyannaməsi

Bununla bəyan edirik ki, aşağıda qeyd olunan cihazın dizaynı, konstruksiyası ve realizasiyaya təqdim etdiyimiz versiyayası Aİ-nin təhlükəsizlik və sağlamlıq təlimatlarının əsas teleblərinə cavab verir. Əger cihaz bizim razılığımız olmadan dəyişdirilirse, bu bəyannamə etibarsız olur.

Məhsul: Akkumulyatorlu ot biçən  
Növ: LMO 36-40 akkumulyator: 1 444-45x.x

### Müvafiq Aİ direktivi

2000/14/AİB (+2005/88/AİB)

2014/30/Aİ

2006/42/AİB (+ 2009/127/AİB)

2011/65/Aİ

### Tətbiqi uyğunlaşdırılmış standartlar

EN 50581: 2012

EN 55014-1: 2017

EN 55014-2: 2015

EN 60335-1:2012+A11:2014+A13:2017

EN 60335-2-77:2010

EN 62233: 2008

### Tətbiqi uyğunluq qiymətləndirmə proseduru

2000/14/AİB və 2005/88/AİB ilə dəyişdirilmişdir: Əlavə

VI

### Ses gücü dB(A)

Ölçülmüş: 91,4

Zəmanət altındadır: 94

### İştirak edən qeyd olunmuş qurumun adı və ünvanı

Société Nationale de Certification et d'Homologation

2a. Kalchesbruck

L-1852 Luxembourg

Kod no. 0499

İdarə heyəti adından və məsul şəxs kimi aşağıda imzalayanlar çıkış edirlər.

H. Jenner

Chairman of the Board of Management

S. Reiser

Director Regulatory Affairs & Certification

Sənədləşmə üzrə məsul şəxs:

S. Reiser

Alfred Kärcher SE & Co. KG

Alfred-Kärcher-Str. 28-40

71364 Winnenden (Almaniya)

Tel.: +49 7195 14-0

Faks: +49 7195 14-2212

Winnenden, 2018/11/01









# THANK YOU!

## MERCI! DANKE! ¡GRACIAS!



Registrieren Sie Ihr Produkt und profitieren Sie von vielen Vorteilen.

Register your product and benefit from many advantages.

Enregistrez votre produit et bénéficier de nombreux avantages.

Registre su producto y aproveche de muchas ventajas.

**[www.kaercher.com/welcome](http://www.kaercher.com/welcome)**



Bewerten Sie Ihr Produkt und sagen Sie uns Ihre Meinung.

Rate your product and tell us your opinion.

Évaluer votre produit et dites-nous votre opinion.

Reseñe su producto y díganos su opinión.



**[www.kaercher.com/dealersearch](http://www.kaercher.com/dealersearch)**

**Alfred Kärcher SE & Co. KG**

Alfred-Kärcher-Str. 28-40  
71364 Winnenden (Germany)

Tel.: +49 7195 14-0  
Fax: +49 7195 14-2212

